

Avqustun 2-də görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan SSR-in Dövlət mükafatları və C.Nehru adı-na Beynəlxalq mükafatın laureati maestro Niyazinin (1912-1984) vəfatının 40-ci ildönümüdür.

Dirijor və bəstəkar Niyazi professional musiqi mədəniyyətimizin banisi Üzeyir Hacıbəylinin davamçısı olmaqla bərabər, öz istedadı və gərgin əməyi sayəsində bu nəslinin şöhrətli nümayəndələrindən birinə çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin qeyd etdiyi kimi, Niyazi həm fitri istedadına, həm musiqi sənətində xüsusi üslubuna, həm də bənzərsiz yaradıcılıq yoluna görə bütün başqa bəstəkarlardan, dirijorlardan seçilirdi. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-emosional mezmun cəhətdən dolğun, ifadəli və yüksək temperamentle səslənirdi.


Niyazi o dövrde Azərbaycan bəstəkarlarının, demək olar ki, bütün simfonik əsərlərinin ilk təfsircisi olmuşdur. Bir çox bəstəkarlarımız Niyazi məktəbi keçmişlər və bu onların inkişafında, zövqlərinin formallaşmasında çox böyük rol oynamışdır.

Azərbaycan professional dirijorluq məktəbinin formallaşması və inkişafı Niyazinin adı ilə bağlıdır. Üzeyir Hacıbəylinin adını daşıyan Azərbaycan Dövlət Simfonik Orkestri Niyazi ilə çox illik yaradıcılıq ünsiyyəti nəticəsində professional məharət zirvələrinə qalxmış, Azərbaycan simfonizminin əsl "yaradıcılıq laboratoriyasına" çevrilmişdir.

Respublikanın musiqi ictimaiyyəti qarşısında, Azərbaycan Bəstəkarlar İttifaqının qurultaylarında və plenumlarında gənc Azərbaycan bəstəkarlarının əsərlərinin Niyazi tərəfindən ifası musiqisevərlər üçün əsl bayram idi. Gənc bəstəkarlar Niyaziye doğru can atıldı, axı o, yalnız dirijor deyil, həm də orkestri gözəl bilən bəstəkar idi. Ən müxtəlif yaş nəslindən olan Azərbaycan bəstəkarları öz partituralarını məhz ona göstərirdilər.

Azərbaycanın böyük ifaçıları nəslinin yetişməsində də Niyazinin böyük rolu olmuşdur. Fırengiz Əhmədova, Fidan və Xuraman Qasimova bacıları, Lütfiyyar İmanov, Rauf Atakişiyev və başqa sənətkarları自己操縱 ouramızı operaya Niyazi getirib, onları məshhurlaşdırıb.

Maestrosuz 40 il



Milli simfonizmin təşəkkülü və inkişafında da Niyazinin bəstəkar kimi xidmətləri böyükdür. Onun "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusi harmonik dilin əlvanlığı ilə fərqlənir. Nizaminin poeması əsasında yazdığı "Xosrov ve Şirin" operası musiqi dramaturgiyasının çox planlı olması, xor səhnələri və orkestr epizodlarının ifadəliyi ilə seçilir. Rabindranat Taqorun dramı üzrə bəstəkarın yazdığı "Çitra" baletində isə hind xalq musiqisinin ritm və intonasiyalarından, orkestr səslenməsində hind musiqi alətlərinin ifasını xatırladan tembr nüanslarından istifadə edilmişdir.

Niyazi eyni zamanda simfonik, kameral-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Bəstəkarlıq fəaliyyətindən danişarkən onun kino musiqisi və tamaşalar üçün yazdığı musiqi əsərlərini də xatırlamaq lazımdır.

Niyazi onlarla xarici ölkədə çıxış etmiş və Azərbaycan musiqisini yüksək səviyyədə təmsil və təbliğ etmişdir. Maestro 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru olmuş, P.Çaykovskinin "Yatmış gözel" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera" və Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermişdir. Türkiyədə Ankara Opera və Balet Teatrında P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Ver-

dinin "Aida" operalarına, İstanbul Opera Teatrında Adnan Sayqunun "Koroğlu" operasının ilk tamaşasına və "Yunus Əmrə" oratoryyasına dirijorluq etmişdir.

O, 1938-ci ildən (fasılərlə) Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifələrində çalışmış, 1937-1948-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, daha sonra isə direktoru, bədii rəhbəri və baş dirijoru olmuşdur. 1979-cu ildən həyatının sonuna qədər Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru vəzifəsində fəaliyyət göstərmişdir.

Ulu öndər Heydər Əliyevin Niyazinin Mənzil-Muzeyinin açılışındaki çıxışında qeyd etdiyi kimi, "Niyazi respublikamızda, keçmiş Sovet İttifaqında, dönyanın ən böyük ölkələrində tanınan, sayılıan, hörmət qazanmış bir sənət ustadıdır. Niyazinin en böyük xidməti ondan ibarətdir ki, o həm bəstəkar kimi milli musiqimizi zənginləşdirmiş, həm də bir dirijor kimi Ü.Hacıbəyovdan başlayaraq gənc bəstəkarlaradək, onların yaratdıqları əsərlərin meydana çıxması, xalqa çatdırılması, səhnələrdə tamaşaşa qoyulması üçün misilsiz işlər görmüşdür".

Niyazi kimi sənətkarları tarix tək-tək yetirir. Azərbaycan belə övladları ilə həmişə fər xər edəcək.

Rza Bayramov

**Niyazinin Mənzil-Muzeyinin müdürü
Əməkdar mədəniyyət işçisi**